

# MÜBARİZƏ TƏDBİRLƏRİ

- Payız və qış dövründə qışlama yerlərinin maksimum azaldılması məqsədilə qəhvəyi mərmər bağacıının gizlənə bildiyi siğınacaqlara xüsusi diqqət yetirilir. Zərərverici qışlama zamanı siğınacaq axtararkən qaranlıq yerlərə üstünlük verdiyindən həmin yerlər diqqətlə yoxlanılır.

- Zərərvericinin qışlama üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanır.

- Yaşayış binalarında, xüsusilə dolabların və mebellərin divara söykənmiş hissələrinə, yiğilmiş əşyaların və divardan asılmış şəkillərin arxasına, havalandırma sisteminə və digər mühəndis qurğularının arakəsmələrinə xüsusi diqqət yetirilir. Aşkar edildikləri təqdirdə süpürgə, tozsonar və digər vasitələrlə toplanaraq məhv edilir.

- Yaz və yay aylarında əkin sahələrinin hər yerində, xüsusilə kənar (sərhəd) hissəsində maksimum sayda meyvə və tərəvəz bitkilərinin yarpaqlarının alt səthi, yarpaq tumurcuqları və meyvə saplaqlarının birləşmə yerləri diqqətlə yoxlanılır.

- Zərərvericinin aşkar edildiyi əkin sahələrində və təsərrüfat tikililərində toplayıcı (aqreqasiya) feromon tələlər asılır.

- Zərərvericinin aşkar edildiyi hallarda kimyəvi mübarizə tədbirləri yalnız mütəxəssislərin tövsiyələri əsasında müəyyən edilməli və zərərvericinin uçuş fəallığının azaldığı axşam saatlarında yerinə yetirilməlidir. İkinci dəfə kimyəvi dərmanlama zərərvericinin l yaşılı sürfələrinin çıxdığı vaxt aparılın bilər.

Dərmanlama 5-8 gün aralığı ilə 2 dəfə aparılmalıdır. Dərmanlamanın təkrarlanması zərərvericinin növbəti nəslinin yüksək artımı müşahidə olunduğu halda tətbiq edilə bilər.

- Zərərvericinin rast gəldiyi hallarda təsərrüfat sahibləri, fərdi sahibkarlar və yerli əhali tərefindən dərhal aidiyəti üzrə yerli qurumlara məlumat verilməlidir.



✉ info@afsa.gov.az  
🌐 www.afsa.gov.az  
📞 +994 12 377 00 77



# AQTA

AZƏRBAYCAN  
RESPUBLİKASININ  
QIDA TƏHLÜKƏSİZLİYİ  
AGENTLİYİ

## QƏHVƏYİ MƏRMƏR BAĞACIĞI

*Halyomorpha halys*  
(Stål, 1855)

# Qəhvəyi mərmər bağacığının iqtisadi **zərərləri**

Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Bu zərərverici həm yetkin, həm də sürfə mərhələsində qida bitkisinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sovurmaqla qidalanır. Bu zaman meyvə-tərəvəzlərin səthini zədələyərək həmin hissədə nekroz əmələ gətirir. Nəticədə meyvənin qabığı altında quru pambıqvari toxuma əmələ gəlir, meyvələrin dadı pisləşir, üst səthi kələ-kötür olur. Citrus meyvələri, xurma və üzümdə meyvələr yetişmədən tökülr. Qarğıdalıda dənin inkişafı dayanır. Qərzəkli bitkilərdə (xüsusən fındıq) meyvələri sütül dövründə zədələyir və ləpə inkişaf etmir. Zərərverici 2016-cı ildən Gürcüstanda fındıq sahələrində məhsuldarlığın 80%-ə qədər azalmasına səbəb olub. Qonşu ölkələrdən Rusyanın cənub bölgələri və Türkiyə ərazisində rast gəlinir.



## MORFOLOGİYASI

Qəhvəyi mərmər bağacığının bədəni azacıq yasti olub, armudvari formadadır. Ölçüsü 12-17 mm, rəngi isə qəhvəyidir. Baş, döş və qanadüstünlüklerində mərməri xatırladan tünd və açıq rəngli ləkələr var ki, növün adı da buradan götürülüb. Bədənin alt hissəsi aq və ya açıq-qəhvəyi rəngdədir, qarincığın kənarlarında boz və qara üçbucaq şəkilli ləkələr var.



## INKİŞAFI

Zərərvericinin inkişafı üçün optimal temperatur 18-25°C-dir. Mart-aprel aylarında yetkin fəndlər qışlamadan çıxır. Dişi fəndlər hər birində 25-30 ədəd olmaqla topa şəklində yarpağın alt səthinə aq, kürəşəklli yumurta qoyur. Bir dişi fərd 300-ə qədər yumurta qoya bilir.

Yumurtadan çıxan sūrfələr 5 yaş dövrü keçirir. Hər yaşda sūrfələrin rəngi dəyişir. I yaşda baş və döş hissəsi qara, qarincıq isə narinci-qırmızı, II yaşda narinci-qırmızı rəng qara rənglə əvəzlənir, III-V yaşlarda isə nisbətən açıq rəng alır. Sūrfələr yetkin fəndlərdən rənglərinə və qanadlarının olmamasına görə fərqlənir.

V yaşda sūrfənin bədəninin üst tərəfində narinci-sarı ləkələr, yan tərəflərində isə tikancıqlar olur. Qışlamanı yetkin mərhələdə nisbətən quru qapalı yerlərdə (məs., qurumuş kötük və çürüməkdə olan ağaç gövdələrində, evlərin damında, anbarlarda, taxta, odun yığınları arasında və s.) qrup şəklində keçirirlər. Qəhvəyi mərmər bağacığı ona yaxın olan növlərdən biğciqlarının son 2 bugumunda (IV-V) aq zolaqlar və qarincığının kənarlarında xarakterik aq-qara naxışlarının olması ilə fərqlənir.



## YAYILMA YOLLARI

Yetkin fəndlər və sūrfələr yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağaç materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və s. vasitəsilə yayılır. Eyni zamanda yetkin fəndləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə bilirlər.

